

XÜLASƏ

Adı Soyadı: Babuşov Sabir Nəriman

Xarici dil: Rus dili



Ali təhsil statusu:

Səviyyə	Fakültə \ ixtisas	Təhsil aldığı yer	Təhsil aldığı illər
Bakalavriat-Magistratura	Riyaziyyat	Xankəndi Pedaqoji İnstitu	1975-1979

Gördüyü vəzifələr:

Vəzifəsi	İşlədiyi yer	İl
Riyaziyyat müəllimi	Kəlbəcər rayonu Narınclar kənd 8-illik məktəbi	1979-1980
Riyaziyyat müəllimi və müdir müavini	Ağdərə rayonu Baş-Güney kənd orta məktəbi	1980-1986
II katib	Ağdərə rayonu komsomol komitəsi	1986-1989
Riyaziyyat müəllimi	Ağdərə rayonu Baş-Güney kənd məktəbi	1989-1990
Təşkilatçı	Azərbaycan komsomol ittifaqı, Mərkəzi komitəsinin Ağdərə rayonu üzrə komsomol komitəsi	1990-1991
Katib	Ağdərə rayon Sırvaxənd ərazi icariyyə komitəsi	1991
Direktor	Ağdərə rayon Yeni-Qaralar kənd orta məktəbi	1991-1993
Dekan və Riyaziyyat müəllimi	San-Marino BEA AM Azərbaycan filialında , qiyabi şöbə	1993-2001
Metodist və kabinet müdiri	AMİ Mingəçevir filialı	2002-2005
Direktor müavini və riyaziyyat müəllimi	Mingəçevir Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyi	2005-2006
Riyaziyyat müəllimi	AMİ Mingəçevir filialı	2006-2015
Riyaziyyat müəllimi	MDU. Riyaziyyat kafedrası	2015--

ÇAP OLUNMUŞ ƏSƏRLER

B. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr:

B1. "Respublikamızda müəllim hazırlığının vəziyyətinə dair bəzi mülahizələr" ,Beynəlxalq Elmi konfrans 28-29 sentyabr.Bakı-2009 səh310-311

B2." Maksimum və minimuma aid həndəsə məsələlərinin tədrisi haqqında" ,"Davamlı inkişaf strategiyası qlobal trendlər ,milli təcrübələr və yeni hədəflər " Beynəlxalq Elmi Konfransı.Mdu 10-11 dekabr 2021 -ci il

C. Milli/beynəlxalq kitablar/Monografia və ya kitablardakı fəsilələr:

C1. "Məktəbəqədər yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması nəzəriyyəsi və metodikası" dərs vəsaiti,Mingəçevir 2018

D. Milli resenziyalı jurnallarda dərc olunan məqalələr

D1."İkili dövrü düz xətlə çatlar sistemi ilə zəiflədilmiş müstəvidə dairəvi xarici materialın oturdulmasından yaranan gərginlik deformasiya vəziyyəti", Elmi konfrans

San-MarinoBEA, AMİ Mingəçevir filialı. Mingəçevir-1997, səh 144-148

D2. "Funksiyanın qabarıqlığı və bərabərsizliklərin isbatı", Elmi əsərlər"San-MarinoBEA, AM Mingəçevir filialı.Bakı-1999 səh 172-176

D3. "Respublikamızda müəllim hazırlığının vəziyyətinə dair bəzi mülahizələr", Beynəlxalq Elmi konfrans 28-29sentyabr .Bakı-2009 səh 310-311

D4. "Təhsildə kompüterin rolu.Fasiləsiz pedaqoji təhsildə elektron təlim texnologiyalarının rolu", Respublika elmi metodiki konfrans Bakı-2011 səh34-36

D5. Görkəmli alim Zahid Xəlilovun anadan olmasının 100-illiyi. "Mingəçevir işıqları"-2012 səh 4

D6. Vektorların skalyar hasilə haqqında Koşi-Bunyakovski bərabərsizliyinin çətinliyi yüksək olan bəzi çalışmaların həllinə tətbiqi, "Davamlı inkişafın milli modeli və strategiyası" Respublika Elmi konfransının materialları Mingəçevir Dövlət Universiteti 2015 noyabr səh 130-134

D7. Funksional analiz" fənninin proqramı, Mingəçevir-2016

D8. "Cəbr" fənninin proqramı "Riyaziyyat müəllimliyi" ixtisası üçün, Mingəçevir-2016

D9. "Cəbr" fənninin proqramı "Riyaziyyat və informatika müəllimliyi" ixtisası üçün, Mingəçevir-2016

D10. "Həndəsə" fənninin proqramı, Mingəçevir-2016

D11. "Bəzi tip istehsal məsələlərinin optimal həllinin tapılmasında analitik həndəsənin tətbiqi", Qloballaşma və regional inteqrasiya Respublika elmi konfransının materialları.Mingəçevir Dövlət Universiteti 2016 noyabr. səh 302-303

D12. Ümumtəhsil məktəblərdə bəzi riyazi anlayışların formalaşdırılmasında məsələlərdən istifadə, Universitetin Pedaqoji fakültəsi. Azərbaycanca Təhsil siyasətinin prioritetləri müasir yanaşmalar adlı konfrans, 2017

D13. Pedaqoji təcrübə üçün proqram, Pedaqoji fakültənin elmi şurası pr.2 /2015

D14. Riyaziyyat dərslərində şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi, Heydər Əliyevin 95-ci il dönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Qlobal tendensiyalar və müasir Azərbaycan adlı Elmi Konfransı

D15. Məktəb riyaziyyat kursunda diferensial tənlik anlayışı və onun tətbiqləri,Az.Resp.Təhsil pr.inst.Elmi əsərləri.Bakı -2009.N3 səh 145 -149

D16. Riyaziyyat dərslərində şagirdlərin müstəqil işə hazırlanması,Təhsil Problemləri İnstitu.N1 2016

D17. Riyaziyyat dərslərində şagirdlərin müstəqil işə hazırlanması (V.abdullayev).Azərbaycan Respublikası Təhsil problemləri institutu Elmi əsərlər N1,2016

D18. Pedaqoji təcrübə üçün proqram,2016

D19. Şagirdlərin sərbəst düşünmə qabiliyyətinin inkişafında həndəsə məsələlərinin rolu.mDU,şəxsiyyətət ,dövlət qarşılıqlımünasibətlərə müasir yanaşmalar Respublika elmi konfransı.6-7 dekabr ,2019

D20. Ümumtəhsil məktəblərində bəzi riyazi anlayışların formalaşdırılmasında məsələlərdən istifadə(Məmmədova M),MDU.Azərbaycanda təhsil siyasətinin prioritetləri müasir yanaşmalar.Elmi konfrans 15-16 dekabr ,2017

D21. Riyaziyyat dərslərində şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi.MDU,Qlobal tendensiyalar və müasir Azərbaycan.Respublika elmi konfransı,7-8 may 2018

D22. "Adi diferensial tənliklər" fənn proqramı,2018

F. Digər nəşrlər:

F1. "Loqarofmik tənlik və bərabərsizliklərin həlli zamanı buraxılan səhvlər və onların korreksiya edilməsi" ,"Fizika riyaziyyat və astronomiya tədrisi" ,2014 .Səh 46-51

F2. "Funksiyanın ən böyük və ən kiçik qiymətlərinin tapılmasının köməyi ilə ikidəyişənli tənliklərin həlli" ," Fizika riyaziyyat və astronomiya tədrisi" ,2015 .Səh 26-31